

## Aşımızın Kişmişı

Əzizə Cəfərzadə

© Əzizə Cəfərzadə. Anamın Nağılları. 1982.

Hökmdar zalim olanda əzabı el çəkər, mənim balalarım, dünyada ədalətsiz zalim padşah da, xan da, bəy də çox olub.

Hə... bu indi sizə danışmaq istədiyim hekayəti çox vaxt şah Abbasla bağlayırlar, amma elə deyil. Bu iş bircə onu bilmirəm ki, Mustafa xanın, ya atasının zamanında baş verib. Bir yüz-yüz əlli ilin söhbətidi. Hayif ki, yazan olmayıb dürüstü qalardı... Deyir xan vaxtı Şamaxıda Hadiynan Budu adında bir ər-arvad varmış. Çox fağır adammışlar. Bir zəlzələ olubmuş o vaxtlarda. Bu iki bədbəxt həmin vaxt uşaqlıqlar. Ata-anaları daş altında qalır, qəza onlardan dünyanın bac-xərcini alır, canlarını Əzrayila, balalarını da qonum-qonşuya tapşırıb köç karvanını çəkirlər bu dünyadan. Məhəllənin adamları, adlı-sanlı ağsaqqalları uşaqlara göz olurlar. Onlar böyüküb ərgən vaxtına gələndə qocalardan biri Hadımı çağırır yanına. Razılığını alır. Onu Buduya nişanlayır. Sonra ağsaqqal-qarasaqqal yiğisilir məsləhətə. Deyir o vaxtlar iki cür toy olarmış: bir adət toyu, bir də hümmət toyu. Adəti toyunu ata elərmış: öz atalıq borcunu yerinə yetirib oğlunu evləndirərmiş. Bacardığından heyvan kəsərmiş, aşiq çağırarmış, camaat da yiğilişib yeyib-içər, oxuyub-oynayar və cavanlara xeyir-dua verib dağlışarmış öz evinə. Ata-ana da övlad qarşısındaki vəzifələrini: oxutmaq, sənət öyrətmək, toy vurdurub ev-eşik eləyib borcunu yerinə yetirmiş olarmış. Hümmət toyu başqaymış. Kəndin, şəhərdəsə məhəllənin bir fağır, yetim-yesiri olanda, hünərli, sözü ötən kişilərdən biri ona hümmət toyu elərmış. Yəni toyun bütün xəracatını özü çəkərmiş. Başqa kim nə bacarırsa ev əşyasından, maldan, qoyun-quzudan toy payı verəmişlər. Aşiq gətirdib çaldırar, gəlinin əlini oğlanın—bəyin əlinə verib xeyir-dua verə: "Yurdunuzda qoşa qariyasız, oğullu-qızlı olasız, elin hümmətini unutmayın, çörəyiniz isti, suyunuz sərin olsun" deyib gedər, iki tavanasına arxa durub ev-eşik elədiklərindən fərəhlənərmişlər. Bax, Hadiynan Buduya da beləcə hümmət toyu eləyirlər. Cavanlar Qalameydanın qarağindəca özlərinə balaca bir koma tikirlər, orda yaşayırlar. Çox da mehriban, can-dildən bir-birinə bağlı, üzügülər, qışqabağı həmişə açıq gün keçirilmişlər. Bir-birinə can deyib can eşidirmişlər.

—Hadi!!

—Can, Budu!..

—Çayın soyudu, gəlsənə...

—Dərdin canımı, versən...

Günləri belə keçirmiş. Onlara baxıb qocaların gözü yaşararmış, qariların köksü qabararmış, cavanların gözü par-par yanırmiş.

Hadiynan Budunun heç bir mal-heyvanı yoxuymuş, Budu varlı evlərində buyuruq quluymuş, nə tapşırılmışlar, onu elərmış... Çörək desəymişlər—təndir salarmış, qan qırmızılığında qolac-qolac çörəklər bişirərmiş, üzü xəşxaşlı, ətri bihuşedici... Xörək desəymişlər—manqalı qızardarmış, hər biri bir findiq boyda Şirvan dolması, üzü darçınılı, güləbətirli firni, kəhrəba rəngli, üzü püstə bəzəkli müşrufü, qozdan, yaraşıqlı sucuq, plovun qırx iki löyününü bişirərmiş ki, yeyən deyərmiş bir də yeyim. Tamaşa eləyən ətrindən doyarmış, pəncə vuran dadından, tamından həzz alarmış... Hadi da buyuruq quluymuş, tavanlı kişilərçin meşəyə gedəndə əlləri mişara, baltaya çevrilərmiş. Gücüynən ildirim kəsməyən ağacı kökündən çıxardarmış. Hər qıranda beş arabanın yükünü şələləyərmiş dalına. Ova getsəymış ağasının yarı gətirərmiş əlikdən, cüyürdən, kəklikdən, turacdən... Hər axşam azanından sonra evlərinə qayıdarmışlar çiyin-çiyinə. Hadi günəmuzd aldığını heybəsinə yiğib çiyininə aşırarmış. Budu günəmuzd qazandığını düyünçəsinə bağlayıb biləyinə keçirərmiş... Beləcə çiyin-çiyinə Qalameydandakı komalarına dönərmişlər. Yol uzunu danışarmışlar:

—Hadı!..

—Can, Budu...

—Acmamışan?..

—Səni gördüm yadımdan çıxdı...

—Dərdin mənə gəlsin...

—Səndən uzaq olsun...

Bir cüt qumru, bir cüt göy göyərçin kimi yavaş-yavaş, həlim-həlim quğuldaşarmışlar... Elə saf, elə təmiz, elə də yumşaq ürəkləri varmış ki, bir qarışqanı da incitməzmişlər... yollarının üstünə bir böcək çıxsa hərlənib keçərmişlər, ağlayan uşaqla ağlayar, oynayanla gülümsərmişlər...

Ay ötür, il dolanır, yaradan tannı onlara bir qız payı verir, göz muncuğu kimi... Nəfəsi səhərin həzin mehi, gözləri sübhün parlaq şəhi, saçları Qarasugölün qarğısı, əlləri də döşünün pərğusu... Yanaqları küz alması, dodağının hər biri bir qaysı. Qız demə, közərmiş köz de, deyən dilinə qurban, ondan da artıqmiş...

Hər gün körpəciyi evdə qoyub, işlərinə-güclərinə gedərmişlər. Qonum-qonşu qızçığaza göz olarmış. İsləyib yiğdiqlarını gətirərmişlər. Budu—dadlı ləzzətli aş bişirərmiş, Lahic aşımı siniyə çəkərmiş. Üçü də sininin dövrəsində bardaş qurub oturarmışlar. Yeyərmişlər, içərmişlər, sonra da sinini üzü üstə çevirərmişlər, Budu ətəkliyini sininin üstünə salarmış. Qızının xirdaca başmaqlarının topuğuyla çıqqada-çıqqo havası çalarmış, ata əl vurarmış. Qızçığaz ortaya düşüb sözərmiş. Ataynan ana da səs-səsə verib oxuyarmışlar:

—Aşımızın kişişi.

—Aşımızın qaysısı...

Mahnları da özləri kimi sadə, saf olarmış...

Deyir bizim o vaxtkı xan da Harunərrəşidnən Şah Abbasın yerisini yeriyərmiş. Hər axşam olmasa da, hərdənbir təğyiri-libas olarmış. Məhəllə-məhəllə, küçəbəkүçə, evbəev gəzərmiş, qulaq verərmiş, görsün kim onun qəsdinə nə danışır, kim onun barəsində nə söyləyir, nə iş tutur? Səhərisi günü yaman deyənin dili çıxarılmış, görüm deyənin gözü...

Bir gün qəzadan xanın yolu azır, gəlir çıxır Qalameydanında Hadıynan Budunun küçəsinə. Görür vallah içəridə bir vur çatdasındı ki, gəl görəsən. Heç xanın da, bəyin də, lap istəsən şahın da sarayında bu xoşbəxtlik, bu dəm-dəsgah, bu can-qadanalım, bu toy-bayram yoxdu. Bu ağız ləzzətinə xanın dalağı sancır. Qapını döyür, salam-əleykdən sonra içəri girir, allah qonağıyam, yadam, qəribəm deyib yer istəyir. Verirlər. Yemək meyli olur. Xörəyini çəkirlər, gətirirlər. Uşağın oynamağına baxmaq istəyir, mis sinini çevirib başmaq topuğuyunan çalırlar. Hadıynan Budu, lap elə balaca qız da, qonaqdan utansalar da, bir arzusunu yerdə qoymurlar, bir xahişini ötürmürlər, bir istəyindən keçmirlər. Xan düşünür ki, "Heç Harun da o dövlətiyinən belə kef çəkməyib." Hadıdan işini-güçünü soruşur. Hadı da olanı deyir. Xan soruşur:

—Birdən xan sabah nökər, qulluqçu saxlamağı adamlara qadağan elədi, onda neynərsən?  
—Qardaş, allah kərimdi, sinsin iki əl ki, bir başı saxlamaya, şil olsun iki əl ki, bir ağızı doyura bilməyə... Nə qədər canimdə can var, baş yoldaşının çörəyi, qızımın xörəyi əskilməz... İşində ol.

Xan gecəni yatır, səhər tezdən özünü sarayına çatdırıb əmr verir ki, bu gündən etibarən bir evdə nökər-qulluqçu, günəmuzd işçi olsa, o evin əqli qılıncdan keçəcək, ev də dibindən, özülündən uçurulacaq. Hadı və Budu həmin gün iş tapmayıb kor peşman qalırlar. Hadı Buduya deyir:

—Budu!  
—Can, Hadı!!  
—Canının sadağası özüm ollam. Sən get evə qızın yanına. Mən bir-iki saatə qayıdırám.  
Bazarlıq eləyib gəlirəm.  
—Hadı!  
—Can, Budu...  
—Allah uğuruna xeyir gətirsin...  
—Ağzin həmişə xeyirə açılsın...

Hadı özünü meşəyə verir, bir bağarası odun qırır, cavana dəymir, güclünü endirmir, qocalıb-qartımış, ildirim vurmuş, küləkdən yixılmış nə rastına düşürsə toplayıb bazara gətirir. Satır. Puluna düyüdən, ətdən nə lazımsa alıb külfətinə çatdırır. Arvadiyla qızı onu komanın qənsərində qarşılıyırlar:

—Hadı!  
—Can, Budu...  
—Gəldin?

—Gəldim də, gətirdim də...

Budu kişmişli-qaysılı aş bişirir, siniyə çəkir, ortalığa gətirir. Yeyirlər, içirlər, mis sinini üzüqöylü çevirib ətəkliyi üstünə atırlar, balaca dikdaban başlığı əllərinə alıb çalırlar.

—Aşımızın kişişi...

—Aşımızın qaysısı.

“Aşımızın kişişi” oynamaya başlayır, məhəllə ağsaqqalları sevinir ki, Hadiyan Buduya bugünkü fərmanın zərəri dəyməyib. Bir parça çörəkləri, xörəkləri var.

Xanın isə kürküñə birə dolubmuş, qaş qaralan kimi özünü Qalameydan məhəlləsinə çatdırır, komaya çatmamış ev yiyələrinin şırıqmasını, sadə mahnisını qulağı alır.

—Sübhanallah, bu nə işidi?—deyə qapını açıb içəri girir. Mahnı yarımcıq kəsılır, qız dayanır... Xan günahkarmış kimi dillənir:

—Siz allah, məni bağışlayın! Dünən dilimdən bir söz çıxdı, bu gün meydanda carçının çəkdiyi cari eşitdim, elə pərt oldum ki!

Hadı deyir:

—İşində ol, qardaş! Sən neynəyəsən. İşdi olub. Xandı deyib. Neynəmək olar?

Xan maraqla soruşur:

—Yaxşı, bəs neynədin bu gün? Səni ruzudan qoydu xan axı...

—Əh, qadam onun əmrinə! O öz bildiyində, mən də öz bildiyimdə. Getdim meşədən odun yiğdim, gətirib satdım... Mərd əl mərd başı ac qoymaz.

Xanın yadına Hadının dünənki sözləri düşdü. “Sinsin iki əl ki, bir başı saxlamaya.”

Qərəz xan bu gecəni də Hadigildə qonaq olur, səhər evdən çıxanda soruşur:

—Qardaş, birdən bu gün xan odunçuluğu qadağan elədi, onda neynərsən?

—Allah kərimdi, bir iş taparam, təki canda təpər, başda ağıl, bədəndə qeyrət olsun.

Xan saraya çatar-çatmaz əmr verdi o gün bazara odun gətirən bütün odunçuların odunuunu biyar hesab eləyib saray ətrafında qazılmış xəndəyə tökdürdülər. Axşam qaş qaralandan sonra xan pal-paltarını dəyişib Qalameydanına üz tutdu. Elə meydanın ətəyindəki komaya çatmamış qulağına mahnı səsi gəldi:

—Aşımızın kişişi...

—Aşımızın qaysısı...

Şırıqqa səsi altında mis üstündə cingildəyən ətəkliyin çıqqada-çıqqa havasına “aşımızın kişişi” qol açıb sürürdü. Komanın dəlməsindən bunu görən xanın qəzəbindən və təəccübündən gözləri kəlləsinə çıxdı, hövlnak özünü içəri saldı:

—Qardaş, mənim dilim qurusun, kaş sənə o sözü deməyəydim! Bu gün bazaarda eşitdim ki, odunları odunçuların əlindən aldırib xan. Yaxşı, bəs nə neynədin? Görürəm ki, maşallah, namxuda, çarə tapmışan deyəsən...

Hadı guldü, gözlərini bəxtiyarlıqla gülümsəyən Budunun qolları arasına sığınmış qızına dikdi:

—İşində ol, özünü yeyib-tökəmə, qardaş! Qeyrətli əl sahibini ac qoymaz.

—Neynədin axı?..

—Heç nə, getdim yovçan yiğdim, süpürgə düzəldim, küçələri süpürən carubkeşlərə satdım, vəssalam! Evə qayıdanda əyər-əskiyi aldım...

—Birdən xan süpürgə satmayı da qadağan elədi?

—Eləsin də... Balamın qadası onun əmrinə!

Xan gördü ki, bu zəhmətkeş kişiynən elə-belə bacarmayacaq. Sabahı gün saraya gəlib taxta çıxan kimi əmr verdi.

—Gedin, Qalameydanın ətəyindəki komada Hadı adında kişi var, onu tutun gətirin mənim yanımı!

Hadını tutub xanın yanına gətirdilər. Xan onu görən kimi dedi:

—Kişi, deyirlər sən çox qoluzorlu adamsan. Əlindən də hər bir iş gəlir. Səni özümə baş cəllad eləyirəm. Bu gündən sən mənim sağ çıynimin üstündə duracaqsan. Əmr verən kimi dediyim adamın boynunu vuracaqsan!

—Allah sən saxla...

—Nə allah sən saxla? Yoxsa...

—Xan, mən ömrümdə toyuq başı da kəsməmişəm... Ovu da iraqdan vurmuşam...

—Neynək! Mənim ovumu yaxından vurarsan... Cəllad!

Hadı elə bildi ki, xan cəlladı çağırır ki, onun boynunu vudursun, balası üçün, Budu üçün ürəyi titrədi, amma xan cəlladı görən kimi dedi:

—Buna qlınc ver, belinə bağlasın. Bu gündən o mənim sağ çıynimin cəlladıdır.

Belə də elədilər. Cəllad Hadıya cəllad paltarı geydirdi, belinə qlınc bağladı. Yerini, işinin təhərini öyrədib getdi. Hadi bütün günü xanın böyründə dayanmışdı. Axşam düşəndə evə nə aparacağıını düşünürdü. Güman eləyirdi ki, gedəndə xan ona muzzdan-zaddan verəcək, amma belə olmadı, axşama yaxın onu əliboş yola saldılar. Xan düşünürdü: “Hə, bütün günü çıynimin üstündə olmusan. Qazansın görüm sənin o əllərin bir başı necə saxlayır? Heç yerə getmək macalın da olmayıb. Görüm bu gecə nə hava oxuyacaqsan, aşınızın kişişi nə yeyəcək, hansı havanı oynayacaq?”

Gecə düşcək xan təğyiri-libas olub özünü Qalameydanına çatdırıldı. Marağından ölürdü. Heç komaya çatmamış eşitdi ki, “Aşımızın kişişi, aşımızın qaysısı” mahnısı Qalameydanını başına götürüb. Ürəyinə ilanlar yol saldı: “Yox, burada bir iş var.”

—Qardaş, şükür allaha sağ-salamatsan, səhər sənin saraya sürükləndiyini gördüm... indi...

Hadı da, Budu da, “Aşımızın kişişi” də qonağı gülərzlə qarşılıdalar, altına mütəkkə-dirşəyaltı qoydular. Qabağına süfrə saldılar. “Qonağın payı-haqqın payıdır” deyib qarşısına mis piyalədə südlü, kişmişli-qaysılı, üstü quru balıqlı südlüpləv gətirdilər.

Xan yeypib-içməyi də gözləyə bilmədi.

—Sən allah, qardaş, bircə məsələdən mənim hali eləməsən, bir qurtum suyunu da içmərəm.

“Qonaq kafir də olsa əzizdir,” sözün qaytarmazlar, istəyin rədd etməzlər. Hadı ev yiyesi idi, qonaq haqqında, qonaqpərəstlik haqqını yerinə yetirməliydi:

—Üzülmə, qardaş,—dedi, xan xanlığında durur, biz bizliyimizdə. Allah onun qəzəbini söndürsün, xeyir işini bol eləsin! Bütün gün məni böyründən heç yana buraxmadı, qaldım naəlac. Neynim? Vaxt azdı, axşamçağı, əlim hər yerdən üzüldü, vermədiyi günəmuzd hesabına xanın mənə verdiyi qılıncın tiyəsini çıxartdım dəmirçiyyə satdım, cəld axşambazarında bazarlığımı elədim, olanı budu...

—Birdən səhər, xan birinin boynunu vurdurmağı tələb elədi, onda?

Hadının da, Budunun da gözlərində qorxu görünmədi. Məhəbbətlə bir-birinin üzünə baxıb gülümsədilər, hər ikisi birdən “uzaq olsun” dedilər.

—Çarəsi tapılar—dedilər...

Səhəri gün xan taxtına əyləşmişdi. Hadiya tərəf baxmırıdı da. Hadı onun sağ çiyni üstündə dayanmışdı. O gün xanın yanında şer oxumaq günüydü. Şairlər, şersevərlər yığılmışdı. Noxudlu kəndindən bir təzə şair də gəlmışdı. Sən demə, xanın adamları ona sataşmaq üçün kələk qurublarmış. Süfrəyə xörək gələndə hamının qabağına bir xonça üstü sərpinclə cücə qızartması gəlir. Noxudlu şair öz sərpincini qalxızanda görür nə? Bunun qabağına bir sinidə qaynadılmış şıryan qoyublar. Xanın solunda ahillaşmış şair Allahi qaragünlü şairə deyir:

Təbxi təbbaxi qəza mətbəxdə mətbux əylədi,  
Qismət oldu ol zaman büryan mənə, şıryan sənə.

Gözünə döndüyüm Noxudlu şair tezcə deyir:

Mən zümürzüdxislətəm tülüksifət Allahi, sən,  
Xişm ilə baxsam əgər gözdən dəyə nöqsan sənə!

Xanın qəzəbi tutur şairə ki, niyə sən mənim baş şairimi təhqir elədin, sözün qaytardın?  
Odu ki, qışqırı:  
—Cəllad, vur bunun boynunu!

Yazlıq şairin ta bayaq ürəyi üzülür. Hadi görür iş şuluqdu. İrəli gəlir. Şairin başı üstündə  
dayanıb bir günahsız bədbəxtə baxır, bir də zalim xana baxır, qılıncın qəbzəsindən tutub  
deyir:

—Xan sağ olsun, əgər bu kişinin günahı yoxdursa, qoy qılıncım taxtaya dönsün.

Qılıncı dartır, hamı görür ki, qılıncın polad tiyəsi dönüb olub taxta. Xanı gülmək tutur,  
məsələni başa düşür. Sən demə, dünən Hadi qılıncın tiyəsini dəmirçiyə satandan sonra  
yerinə taxtadan tiyə qayınbmış ki, qəbzə yerində dura bilsin.

Xan qəşş eləyənəcən gülür, sonra da Hadını azad eləyib deyir:  
—Get kişi, mən sənnən bacara bilmədim. Get ömrünün axırınan necə bacarırsan elə də  
yaşa!

Hadi evinə qayıdır, Budu ilə “Aşımızın kişişi” sevinir. Ay keçir, il dolanır, “Aşımızın  
kişişi” böyüüb ərgən vaxtına çatır. Qızlar bulağından su içib gözəllər gözəli olur. Ay  
onu görəndə pəncərəsinə boylanır: yarəbbim, mənmi gözələm, taxtın üstündə yatan bu  
qızmı gözəldi? Gün onu görəndə xəcalətindən buludda gizlənir, Hadiynan Budunun  
qızının gözəlliyyinə rəqib çıxmaq istəmir. Şir-şir axan bulaqlar, qızın nəgməsini eşidəndə  
səsini qısır. Güllər, çiçəklər qız cəmənə çıxanda ətrafi ətirlə doldururlar. Küləklər qarğı  
saçlarını darayırlar, yağışlar yollarına su ciləyib tozunu yatarı ki, Hadi ilə Budunun qızı  
keçəndə üstünə toz qonmasın... Ən xoş günlərdən birində Qalameydana bir cüt erkək  
gətirib satmaq istəyən Ayxan adlı oğlan qızı görür, aşıqlayırlar. Cəməndəki güllərin ən  
gözəlini dərib öz kəndlərinə aparır. Kəndlərindəki dağların zirvəsində laçın yuva bağlayan  
qayalardan o yana, buludlarla əlləşən, dumanlardan don geyən təpələrdən birinin  
döşündə... ağ keçədən, qara keçədən qurulmuş alaçıqlar... çayır cəmənli, qənşəri küz  
almalıqli, böyrü quzu dolu zağalar...

Gəlin köçəndən bir ay sonra ata-ana qızları üçün qəribsəyirlər:  
—Hadi...  
—Can, Budu...  
—Gəlsənə gedək “Aşımızın kişişi”ni bir görək...  
—Gedək, niyə getmirik ki...

Hadiynan Budu “Aşımızın kişişi” qızçın bir Basqal kəlağayısı, bir də bir buyurtdurma  
“sarğı başmaq” alıb qızgörməsinə gedirlər. Yolun ağına düşürlər.

Şəhərdən çıxaçixda bir də görürler ki, bir qızı qabaqlayıb xan sarayına aparırlar. Bilmirlər ki, günahı nədi? Niyə, nədən ötəri aparırlar? Amma görürlər ki, qızın başı açıq, ayağı yalındır, utandığından qısla-qısla gedir. Heç yana baxa bilmir.

—Hadı!

—Can, Budu...

—Necə də “Aşımızın kişmiş”nə oxşayır...

—Başı açıq...

—Ayağı yalın...

—Yəqin üşüyür, yazıq, yəqin utanır, yazıq...

Ataynan ana bunu deyə-deyə sözləşiblərmiş kimi, “aşımızın kişmiş” üçün aldıqları başlığı bu qızın qənşərinə qoyub, ayağına geydirirlər, kəlağayıni da başına salırlar. Hami heyrət içində qalır, axı hamı Hadıyan Budunu tanır, hara getdiklərini, niyə getdiklərini bilirdilər. Kimsədə söz deməyə bir cürət olmur.

Onlar da heç kimə baxmadan dağlar qoynundakı o kəndə yol gedirlər. Dağ döşündə əlvan çıçəklər gördülər, hər gül budağından bir qönçə döşürdülər, əlvan dəstə bağladılar, “Aşımızın kişmiş”nə gətirdilər. Alacığın qabağında onları qoyun əmişdirən Ayxanla gəlini qarşılıdı:

—Xoş gördük, dədə!

—Xoş gəlmisən, nənə!

—Xoş günlər görəsiz, balalarım!

Görüşdülər, öpüşdülər, gələcəkdən, keçəcəkdən danışdilar. Axşam oldu, şam yedilər, gecə düşdü, gəlinlə Ayxan pərdənin o biri üzündə, Hadıyan Budu da bu biri üzündə salınmış yerlərinə girdilər.

—Hadı!..

—Can, Budu!..

—Qızı paydan-ülüs dən də gətirmədik...

—O qız yazıq idi...

—Başı açıqydı...

—Ayağı da yalınıydı...

—Bizimkinin...

—Səs salmayaq, uşaqlar yatıb...

Pərdənin o biri üzündə “uşaqlar” yatmamışdı. Ayxan gəlinin əlini oxşaya-oxşaya xısaltıyla deyirdi:

—Dədənlə nənəni qoyma getsinlər bir də şəhərə, onlar sənsiz qala bilməzlər...

Gəlin dərindən bir köks ötürdü, bu ah dərddən deyildi, çoban Ayxan onu da, ata-anasını da başa düşmüşdü, sevinc ahiydi bu ah.

—Düz deyirsən onlar bızsız qala bilməzlər...

—Nəvələri olar...

—Hadıynan Budu...

—Babalarına, nənələrinə əvəz...

... Hadıynan Budu tapındığı ilahəsinə qovuşmuşdu bu gecə. Kişmiş kimi şirin yuxu görürdü ikisi də.

---

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Səkinə İsgəndərova

Veb üçün hazırladı: Ülviiyyə Məmmədova

AZERİ.orga qoyuldu: yanvar, 2004